

NARINGÜL

PROFESSOR

Professor 50-55 yaşlarında, ağbənizli, mavi gözlü, ariq bədənli, balacaboy qadındır. Son dəblə olmasa da, zövqlə geyinməyi xoşlayır. Ayağında həmişə hündür dabanlı ayaqqabı olur. Üz-gözündən ətrafdə hər kəsə meydan oxuyan hökmranlıq iddiası boylanır. Professor öz çəkisini, yerini, dəyərini bilən adamdır. Ətrafdakı adamlarla mümkün qədər məsafə saxlayır. Yaxından tanıyanlar deyirlər ki, çox qürurlu olduğundan adamlarla dil tapa bilmir. Tanıyanlar bunu da deyirlər ki, professor acidildir, ünsiyyəti sevmir, amma ürəyi təmizdir. Əlbəttə, professoru yaxından tanıyanların sayı çox deyil. Professor yol gedərkən başını dik tutub ətrafa baxmadan, şəstlə yeriyir. Elə şəstlə yeriyir ki, yanından salam verib ötən tanış-bilişləri də çox vaxt görmür. Buna görə ondan inciyənlər də olur. Amma inciməyə də dəyməz! Durub adamlara hesabat verməyəcək ki, niyə belə şəstlə yeriyirəm, niyə adamlardan bir pillə yuxarıda görünürəm. Professor hesabatı yalnız özünə verir. İçində ağıllı, ciddi bir qadın gizlənib, onu öz zəhmi, zabitəsi ilə daim yuxarıda saxlayır, artıq hərəkət etməyə, aşağı enməyə qoymur.

Professor yasəmən çiçəkli divar kağızı olan otağında tək yaşayır. Bir də "Zəvzək" adlı pişiyi var ki, evin içində quyuğunu dik tutaraq onunla o başa-bu başa gəzişir.

Pişik demişkən, çalışdığı institutda dedi-qodu gəzir ki, guya professor tək yaşıdığı evində pişiyi ilə adam kimi rəftar edir, onunla danışıbgülür, məsləhətləşir, hətta ona mühazirələr oxuyur. Pişik də guya qeyri-adi pişikdir, dil açıb adam kimi onunla danışır. Guya professor pişiyinə sevgili tapıb, onları evdə görüşdürürlər, hətta toy da edib onlara. Dedi-qoduçular ardañca da əlavə edirlər ki, yaziq neyləsin axı... tək adamdır. Özünü vaxtında sevən, alan olmayıb, o da azarını belə öldürür. Bu tipli bir çox dedi-qodular eşidilir və bəziləri gəlib professorun qulağına da çatır. Dedi-qoduçular bütün bunnalardan sonra qulaqlarını şəkləyib dinləyirlər, görək professor nə cavab verəcək, nələri açıqlayacaq, nələri öyrənəcəklər. Amma boş yerə... Bütün bunlar professorun heç vecinə də deyil, baş qoşmur onlara. Bilir ki, şöhrətli adamın arxasında həmişə belə dedi-qodular gəzir. Düşünür ki, hələ axtarsan, bəlkə, paxilliq da var bunun içərisində.

Bir sözlə, professor bağlı boğcadır, qifilli sandıqdır ətrafdakılar üçün. Bəzən adama elə gəlir ki, professor elə doğdu-bitdi, anadangəlmə, hazırlıca professordur.

Ara-sıra qulağına dəyən "Qarımış qız!", "Evdə qalmış!", "Ürəksiz müqəvvə!" sözləri də professoru sindira bilmir.

Amma evindəki üstü yasəmən çiçəkli divar kağızları yaxşı bilirlər ki, professorun gizlində, özüylə tək qaldığı vaxtlarda, geriyə baxıb qəhərləndiyi, köks ötürdüyü vaxtlar da az deyil.

Divar örtüyündəki çiçəklər professorun sirdəsidir. Professorun o çiçəklərlə danişdiyi vaxtlar da çox olub. Hətta tək qaldığı uzun gecələrdə özü üçün bayatılar da deyib. O yasəmən çiçəkləri şahiddir ki, professorun geridə bir keçmiş var və bu keçmişin içərisində Qədir adlı bir oğlan da var. Bir vaxtlar tələbə yoldaşı olmuş bu oğlan professorun zəif tərəfidir, ya da xatırlamalı olduğu ən işıqlı yerdir. Yasəmən çiçəkləri şahiddir ki, professor onu çox xatırlayır. Həm də Qədir professorun keçmişindən boylanan yeganə kişidir.

Ciçəklər də, professor da yaxşı bilir ki, bir vaxtlar Qədir adlı oğlan ölürdü onunçün. Məcnun kimi, Kərəm kimi, daha nə bilim, nə kimi çöllərə düşmüşdü, sevirdi onu. Az qalmışdı sevgisi dastana çevrilsin. O vaxt professor da cavan, yaraşlıqlı qızdı. Göz qoyanı, söz deyəni də az deyildi. Amma eşq, sevgi söhbətləri heç vecinə də deyildi. Yüz dənə işi, qayğısı, planlarıvardı. Gecə-gündüz kitabxanalardan çıxmırıldı, az qala yol gedə-gedə kitab oxuyurdu. Elə tələbələr də, müəllimlər də savadına, çalışqanlığına görə onu "Professor" deyə çağırırdılar. Bu ad onu çox fərəhləndirirdi. Şöhrət özü gəlib onu tapmışdı, elmi iş də vermişdilər. O vaxtdan da ətrafdakı yaşıdları ilə arasında bir sədd yaranmışdı. Özünü yuxarıda hiss etdiyindən nə qədər edirdi o uşaqların yanına enə bilmirdi. Belə bir məqamda Qədir də düşmüşdü onun dalınca. Hara gedirdisə, kölgə kimi izləyirdi. İnstituta gedirdi, orda görürdü, kitabxanaya gedirdi, orda qarşısına çıxırdı, dayanacağa gəlirdi, Qədir ordaydı. Amma Qədir nə qədər cəhd edirdisə, də, qız yumşalmırdı ki yumşalmırdı. Hər dəfə Qədirin sevgi dolu ismarıclarına qısa və sərt cavab verirdi.

O zaman tələbələrin içərisində Qədiri danlayanlar da çox idi: Bunun nəyini sevirsən? Qupquru odun kimi bir şeydir, hissi, duyğusu da yoxdur. Amma xeyri olmamışdı. Görünür, oğlan öz ürəyiylə bacarmırdı. Profesor da artıq Qədirin onu izləməsinə alılmışdı, görməyəndə darıxırdı.

Qədirlə sonuncu görüş isə professorun gün kimi yadındadır. Diplom işi ərəfəsiydi. Tələbə

yoldaşlarının çoxu professordan diplom işiyə bağlı məsləhətlər alırdı. Qədir də məsləhət almaq üçün professorun yaşadığı tələbə yataqxanasındaki köhnə, balaca otağına gəlmişdi. Masanın ətrafında üz-üzə oturmuşdular. Professor mövzunu bir müəllim kimi həvəslə başa salır, Qədiri tələbə kimi suala tutaraq bilmədiyini izah edirdi. Amma hiss edirdi ki, oğlanın fikri dağınıqdır, qonur rəngli gözlərini tez-tez ondan qaçırır. Sonra masaya çay gəldi. Oğlan çaydan bir qurtum alıb ürəyini boşaltdı. Bu çay da, qulpu düşmüş o fincan da professorun indiki kimi yadındadır. Hətta bir az dərinə getsə, o çayın qurtumunun səsi də yadına düşər. Oğlan aramla danişirdi. Səsində ələcəsizliqdan doğan bir titrəyişvardı, rəngi ağarmışdı, elə bil məhkəmədə ömürlük həbs alan birisi son nitqini söyləyirdi:

- Mənim sənə olan münasibətimi özün bilirsən. Bu gün-sabah institutu bitirib hərəmiz bir tərəfə gedəcəyik. Səni uzaqdan da olsa, görə bilməyəcəyimi fikirləşəndə dəli oluram. Səni görməsəm, olərəm! Sənsiz mümkün deyil! İnan ki, olərəm!

O zaman Qədirin səsi onlarla tələbəni yola vermiş köhnə otağın divarlarına dəyib ordan geri qayıdırı. Saysız-hesabsız tələbələri o tərəf-bu tərəfə ötürən, üstünün rəngi qopub tökülmüş taxta qapı belə duyurdu oğlanın ürəyindəki odalovu, criltisini boğub susurdu.

Doğrudur, sonralar professor öz- özünə hesabat verirdi ki, onu o vaxt içindəki bir dəli şeytan yoldan çıxartdı. Yoxsa razılaşacaqdı Qədirin təklifiylə. Guya o gün az qalıb desin ki, razıyam səninlə getməyə, gəl evlənək. Amma deyə bilməyib, tamamilə əksini söyləyibmiş.

O gün professor ciddi görkəm alıb Qədiri qapiya ötürmüdü:

- Əlvida! Get xoşbəxt ol! Mənim başqa planlarım var! Məni bir də narahat eləmə!

Qapının ağızında üzbüüz dayanmışdılar. Birdən-birə Qədir nə fikirləşmişdə, qızı özünə tərəf çəkib sinəsinə sixmiş, dodaqlarını dodaqlarına yapışdırıb bərk-bərk öpmüşdü. Professor onun qollarının arasından çıxmaga çalışsa, çabalasa da, çıxa bilməmişdi. Sonra sakitləşib qeyri-ixtiyari oğlana təslim olmuşdu. Bu eşq səhnəsi bir qədər çəkmiş və nəhayət ki, oğlanın qolları arasından qurtularaq özünü çarpayıa atmış, əlini hələ də göynəyən dodaqlarına sixib

seyli ağlamışdı. Qədirdən bunu gözləmirdi. Ona elə gəlmüşdi ki, qururu parçalanıb töklüb, yerlə yeksan olub. Bərk qəzəblənmişdi.

Aradan illər keçmiş və professor bir daha Qədiri görməmişdi. Bu illər ərzində çoxlu uğurları olmuş, ad-san qazanmışdı. Bir vaxt müəllimlərinin ona verdiyi professor adını doğrultmuşdu. Artıq dünyanın çox yerində tanınırırdı. Əlbəttə, bütün bunlar asan qazanılmamışdı. Gecə-gündüz çalışmış, zamanını, əməyini sərf etmişdi. Başı o qədər qarışmışdı ki, illərin necə keçdiyindən xəbəri olmamışdı.

Amma tək qaldığı vaxtlarda Qədirlə olan son görüşünü də dəfələrlə xatırlamışdı professor. Daha əvvəlki kimi qəzəblə deyil, həyəcanla, həsrətlə xatırlayırdı. Hər dəfə də xatırlayanda dodaqları göynəyir, bədəninə həyəcan gəlirdi. Ürəyi xoşbəxtlikdən çırpındı. Yenə də o sevgini, o həyəcanı istəyirdi. O sonuncu görüşü, rəngi tökülmüş qapının ağızında oğlanın qolları arasında sıxılıb qaldığı dəqiqələri heç unutmamışdı. Hətta professor belə güman edir ki, o vaxt oğlan onu qollarının arasından buraxmasayıdı, tamamilə oğlana təslim də ola bilərdi...

Bütün bunları divar örtüyündəki yasəmənçiçəkləri də bilirdi. Yasəmən çiçəkləri sərr saxlamağı yaxşı bacarırla...

Bir neçə dəfə Qədirə zəng eləmək də istəmişdi professor. Amma müxtəlif səbəblərdən fikrindən daşınmışdı. Sevdasını qüruryula, şöhrətiylə birlikdə özüylə uzun illərin sonuna daşımışdı.

Tanış-bilişlərdən öyrənmişdi ki, Qədir evlənib, iki qızı da var. Qədir haqqında son məlumatı isə 5 il əvvəl almışdı: Qədirin yoldaşı rəhmətə gedib. Qızlarını ərə verib, özü də evində tək yaşıyır.

Bir gün professor yenidən Qədiri xatırladı. Özü də elə xatırladı ki, bu əvvəlki xatırlamalara bənzəmədi. Birdən-birə ürəyi Qədiri istədi.

Əslində bu gün o biri günlərdən elə də fərqlənmirdi. Professor bu gün də həmişəki kimi institutda mühazirəsini oxumuş, dərslərə gəlməyən tələbələrə ciddi şəkildə xəbərdarlıq etmiş, xarici ölkədə keçiriləcək konfrans cavab məktubu yazmışdı. Mühazirəsini birtəhər, candərdi yola vermiş müəllimləri danlamağı da unutmamışdı. Sonra institutun geniş dəhlizində seyli gəzişmiş, tələbələrin, eləcə də gənc müəll-

imlərin onu görərkən özlərini necə yiğışdarmasına gizlincə göz qoymuş, ürəyində qürurlanmışdı.

Evə həmişəki kimi yorğun qayıtmışdı. Amma bu dəfə həmişəkindən fərqli olaraq, elə dəhlizdə ayaqqabısını soyunarkən ürəyinə bir darixmaq havası gəlmiş, onun ardınca da Qədiri xatırlamışdı.

Görəsən, Qədir indi hardadır? Bu an nə edir? Yeqin ki, yatmış olar. Tək adamdır. Özlüyündə etiraf etdi ki, son günlər Qədiri yaman tez-tez xatırlayır, həm də həmişəkindən çox arzulayır. Görəsən, Qədir yenə də onu sevirmi? Aradan nə qədər illər keçib, sular axıb. Yox, unuda bilməz! Düz beş il onunla nəfəs alıb, zarafat deyil. Yağış bilmirdi, qar bilmirdi, yataqxananın qarşısında dayanırdı. Professor köksünü ötürdü, yenidən ürəyinin başı odlandı.

Pəncərənin qarşısına gəldi. Küçəyə tamaşa edən professora elə gəldi ki, hamı qeybə çəkilib, bu şəhərdə bircə o mövcuddur, bircə o təkdir. Bu şəhər də, adamlar da harasa köçüb. Az qaldı dəli olsun. Onsuz da gecədən xoşu gəlmirdi. Gecə küçədəki adamları sakitcə udurdu... Professor ünsiyyət qurmağı sevməsə də, uzaqdan adamlara tamaşa etməyi sevirdi. Həmişə təkliyə meydan oxuyan professor əməlli-başlı darixdi, az qaldı hönkürüb ağlaşın, canavar kimi ulaşın...

Divar örtüyündəki yasəmən çiçəkləri də ləçəklərini sallamışdı.

“Qədir də mənim kimi təkdir, bəlkə, o da darixir. Bəlkə, o da indi pəncərənin qarşısında dayanıb darixmayı boğur”. Ruh haqqındaki yazıldan oxumuşdu ki, müxtəlif insanlar eyni anda eyni şeyi hiss edə, eyni şeyi düşünə bilirlər. Qədirə görə də ürəyi sıxıldı, ürəyinə sevgiqarışq bir mərhəmət hissi də doldu. Amma bir az keçmiş ağlına bir fikir də gəldi. Bu dəfə bir az da bəd tərəfini düşündü. Nə bilirsən, bəlkə, heç tək deyil, kimisə tapıb, baş-başa verib, günü də xoşdur. Bax bu fikir az qaldı professoru dəli eləsin. Bu axmaq fikir hardan ağlma gəldi?! Evin ortasında o tərəf-bu tərəfə gəzişməyə başladı. Özünü danladı: gərək elə harda pis şeylər var, ağlma gətim. Yox, bu hamisi o şeytanın işidir...

Professor əli ilə divar örtüyündəki çiçəkləri sığalladı. Çiçəklər sakitcə ləçəklərini şəklədi. Çiçəklərin professora kömək etməyə gücü çatmadı. Professor əməlli-başlı narahat oldu,

təlaşlandı. İçində həyəcanqarışq bir qorxu baş qaldırıldı. Yox, bu gün nə isə qəribə gündü. Bir az keçmiş içində bir işq yandı, bu işqdan ürəyi istiləndi: "Sabah Qədirə zəng edəcəm, açıq danişacam". Deyəcəm, gəl birləkdə yaşayaql! Baş-başa verək!" Ürəkləndi. Qəti qərara gəldi, bu dəfə alınsa da, alınmasa da, sözünü deyəcək. Bu dəfə hər şey başqa cür olacaq. Necə də ağılna gəlməyib bu vaxta kimi... Açıb deyəcəm ki, mən də səni sevirəm. Mən də sənə biganə deyiləm. Bunu sonralar başa düşmüşəm. Sadəcə açıb deyə bilmirəm. Görəsən, alınarmı?

Divar kağızındaki yasəmən gulləri gülüm-sündü. Çiçəklər canlandı. Ləçəkər razılıqla başını yellədi.

Professor daha heç nə düşünmədən yatmağa çalışdı, yatanda vaxt keçib gedirdi. Birtəhər sabahı açmaq lazımdı. Elə ki sabah açıldı, hər şey düzələcək. Kim nə deyir-desin, gündüzün öz hökmü var. Sabah hər şey gözel olacaq! Amma nə qədər cəhd etdisə, yata bilmədi. Qədir söhbəti beynindən çıxmadı. Görəsən, indi neyləyir, yatıbmı? Yatmış olar. Bəlkə, elə indi zəng edim?..

Vərəqləri saralmış dəftərçədə Qədirin nömrəsini tapdı.

Əlləri titrəyə-titrəyə nömrəni yiğdi. Ürəyi az qaldı həyəcandan yerində çıxsın.

Dəstəyin o başından səs gəldi. Qədirin səsi heç dəyişməmişdi. Həm də səs aydın idi. Demək, yatmayıb hələ.

Qədir dərhal onun səsini tanıdı. Səsində çəşqinqarışq sevinc hiss olunurdu. Bir-birini uzun müddət görməyən adamlar necə hal-əhval tutur, eləcə bir-birindən hal-əhval tutdular.

- Səni görmək istəyirəm,- söylədi, - işim var.

Qədir yenə əvvəliki aydın səslə:

- Sabah gəl iş yerimə, - dedi. Sonra işin ünvanını başa saldı, sağıllaşdırılar.

Vəssəlam! Xoşbəxtliyin bu qədər yaxında olacağı, həm də asan başa gələcəyi heç ağılna da gəlməzdi. Çiçəklər baş-başa verdilər, ləçəklər alışib yandılar. Çiçəklər divarda yallı getdilər. Ev işığa büründü. Aman, Allah, xoşbəxt olmaq olurmuş! Hər şey adamın öz əlindəymış. Bu başqa cür xoşbəxtlik idi. Seminarlarda alqışlanmaq, institutun rəhbərinin əlindən diplomlar almaq, gözqamaşdırın titullar- filan deyildi bu. Nə idisə, başqa şeydi və çox gözəldi...

Görəsən, Qədir bura gələrmi yaşamağa? Bəlkə də, onun öz evində qalarıq. Nə fərqi var?.. Amma yox, bu evə öyrəşmişəm. O bura gəlsə, yaxşı olar. Yataq otağının mebelini də dəyişərəm. İki adamlıq çarpayı almaq lazımdır. Birdən-birə bədəni istiləndi. Qədirin nəfəsini hiss elədi. Həyəcanlandı. Ürəyi sevinclə döyündü.

Səhər işdən icazə aldı. İllərdən bəri ilk dəfə işə getmədi.

Evdən çıxmazdan əvvəl xeyli güzgünün qarşısında dayandı. Fərəhlə üz-gözünə əl gəzdirdi, bacardığı kimi bəzəndi. Hiss etdi ki, bəzənməyə əli yatır. Belə şeylərə çoxdandı yadırğamışdı. Amma rəngi xeyli açılmışdı. Güzgündən sanki başqa bir qadın boyanırdı. Bu qadın xeyli cavan görünürdü.

Tələsmədən, Qədirin söylədiyi kimi, 4-cü mərtəbəyə qalxdı.

Qapının ağızında xeyli tərəddüd elədi. Nəhayət, qapını döydü. İçəridən səs gəldi. Ağ xalat geyinmiş 40-45 yaşlarında xoşsifətli, gülərz bir qadın qapıda göründü. Professorun düşündüyüնə görə, qapını Qədir açmaliydi. Hələ qapının ağızında bir xeyli donub qalmalıydı da... sonra qucaqlaşıb görüşməliyidilər.

- Buyurun, professor. Qədir demişdi gələcəksiz. Bir iş üçün çıxdı, 10 dəqiqəyə qayıdacaq. Siz Allah, əyləşin, çay verim sizə.

Küncdəki kolbalardan və başqa cihazlardan anladı ki, bu qadın Qədirin laborantıdır. Qadın mehribanlıq gösterdi, çay süzdü.

- Qədir sizdən danışib. Bilirəm, birləkdə oxumusunuz. Ən yaxşı oxuyan, şöhrət qazanan da siz olmusunuz tələbələrin arasında.

Professor istədi soruşsun ki, daha nələri danışıb Qədir, üzü gəlmədi. Qadının Qədir müəllim yox, eləcə Qədir deməsi professoru açmadı. Nəsə narahatlıq yarandı ürəyində. Bu, niyə Qədir müəllim demir?! Həm də bu qadının yanında Qədirlə necə açıq danişacaq? Yəqin ki, bu qadın çölə çıxar, ya da biz başqa bir yerdə oturarıq. Gözəyari qadını süzdü, ürəyində özüylə müqayisə etdi. Üstünlüyü özünə verdi və anladı ki, cığallıq edir.

Cox keçmədən Qədir gəldi. Qapıdan içəri girən kimi professorun üstünə gəldi, professorun ürəyi titrədi. O qədər də dəyişməmişdi. Şux qaməti, qonur gözləri, gülümsəməyi əvvəlkidi elə. Doğma adamlar kimi qucaqlaşdırılar. Professor

onun ürəyinin döyüntüsünü də hiss elədi. Ona elə gəldi ki, neçə il əvvəlki kimi, yataqxanada, qapının ağızında qucaqlaşıblar. Ürəyi sevincə çırpındı. Adətinə xilaf olsa da, birinci özü hal-əhval tutdu, həm də dil-dil ötdü.

Qadın ayaq üstə dayanıb onlara tamaşa edirdi. Birdən Qədir qadına tərəf döndü, qadına işarə edib dilləndi:

– Yəqin ki, artıq tanışsınız, bu da mənim köməkçi laborantım, dostum, iş yoldaşımıdır. Həm də... Həm də həyat yoldaşımıdır – bir sözlə, hər şeyimdir... 3 ildir evlənmişik. Yəqin, xəbərin oldu, həyat yoldaşım 5 il bundan əvvəl vəfat edib. Mən də təkliyin daşını bu gözəl xanımla atdım.

Professorun ürəyinə sanki ox sancıldı. Əli bir anda yerdən-göydən üzüldü. Qüruru çılichılık oldu, yerə səpələndi. İmkan olsa, özünü gizlədər, yoxa çıxardı. Nə edəcəyəni, nə söyləyəcəyini bilmədi. Sanki halalca əri öz evində üstünə başqa arvad gətirmişdi. Az qaldı müvazinətini itirsin. Dizləri titrədi. Bayaqqı gülərz, mehriban qadın gözünə ifritə kimi göründü. Birtəhər özünü ələ aldı. Nə edəcəyini, nə söyləyəcəyini bilmədi. Şeytanı köməyə çağırdı, şeytanla köməkləşib rol oynadılar.

– Hə, nə gözəl, sevindim, əladır. Xoşbəxt olun! Təklik bir şey deyil... Doğrudur, mənim üçün elə fərqi yoxdur. Başım qarışır, elə tək olmaq sərf edir. Elmi işlərim, məqalələr...

Ürəyindən qara qanlar axsa da, professor şöhrətindən, uğurlarından söz açdı, bir az da qadının acığına qazandıqlarını dönə-dönə sadaladı. Özü də hiss etdi ki, danışdıqları sabun köpüyü kimi uçub getdi.

Qədir maraqla onu dinlədi, qadına üzünü tutdu:

– Sənə danışmışdım axı, professor bizim tələbələrin gözü idi. Çox istedadlıdır. Hətta bir müddət dəlicəsinə vurulmuşdum da ona. Az qalırdım intihar edəm. Gənclik idı də, hissərimiz coşub-dashındı. Dəlilikdi...

Şeytan professorun yadına saldı ki, bura gəlməyinin məqsədini deməlidir, nəsə uydurmalıdır.

– Mən də sizin mərkəzlə bağlı bir elmi məqalə yazmaq üçün gəlmişdim. Amma işə qayıtmalı oldum. Qalsın gələn dəfəyə.

– Hə... Necə istəyirsən. Amma nə vaxtdır görüşmürük. Aşağı düşək, üçümüz birlikdə nahar edək, həm də səhbətləşək.

– Yox, sağ ol! Çox tələsirəm. İşdən zəng ediblər, təcili qayıtmalıyam.

Aşağı düşdü. Qədir onu küçəyə kimi ötürdü. Dərhal taksiyə əyləşib ordan uzaqlaşdı.

Ayağını sürüyə-sürüyə gəlib oturacaqda əyləşdi. Ürəyində, beynində bir boşluq hökm sürürdü. Daha nə Qədir vardı, nə də illərlə ürəyində gəzdirdiyi xəyalları. Ağacların başındaki sərçələr cikkilti ilə uçuşurdu. Kürəyini oturacağa söykədi. Uzaqdan çalışdığı institutun ağappaq divarı görünürdü. Ağappaq, boyasız, rəngsiz divarlar...

